

Neftin ucuzlaşması düşünülmüş siyasetdir



Dünya bazارında neftin qiymətinin kəskin şəkildə azalması siyasi və iqtisadi təhlilcilərin müxtəlif mülahizələrlə çıxış etmələrini şərtləndirir. Hazırda əsas mülahizələr ucuzlaşmanın daha çox siyasi amillərlə bağlı olması üzərində möhkəmlənir. Müşahidələr göstərir ki, bu qənaətin yaranması heç də əsassız deyil.

Neftin ucuzlaşması prosesi təqribən 2014-cü ilin iyun ayından başlamışdı. Tədricən iylər ərzində neft təqribən 3.5 dəfə ucuzlaşaraq 40 dollardan da aşağı düşüb. Uczlaşma prosesinin başlanmasından once dünyanan geosiyasi sehnəsində bir sira ciddi hadisələr və dəyişikliklər baş vermişdi. Burada ilk növbədə Rusiya-Ukrayna münaqişəsini vurğulamaq vacibdir. Çünkü prosesin sürətlənməsi bu münaqişənin meydana gəlməsindən xeyli dərəcədə asılıdır. Neftin ucuzlaşmasının siyasi səbəbləri nöqtəyi-nezərindən ən başlıca yeri bu hadisə tutur.

2014-cü ilin fevral ayında Ukraynada baş vermiş hadisələrlə əlaqədar Qərble Rusiya arasındakı siyasi böhran dərinləşdi. Belə ki, 2013-cü ilin noyabr ayında Ukrayna hökuməti Avropa İttifaqı ilə asosiativ üzvlük haqqında sazişin imzalanması prosesini dayandırdı. Mart ayının 18-də isə Krim Respublikası artıq Rusiya Federasiyasının tərkibinə daxil edildi. Bununla da Rusiya-Ukrayna arasındakı siyasi böhran özünün pik nöqtəsinə çatdı. Rusyanın "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi Vladimir Leontyev 2014-cü ilin oktyabr ayında "Russkaya slubja novostey"ə verdiyi müsahibəsində neftin ucuzlaşmasına təsir edən birinci faktor kimi Səudiyyə Ərəbistanının neft satışında böyük endirimlər etdiyini və bunun "siyasi manipulyasiya" xarakteri daşıdığını vurgulamışdı. İkinci faktor kimi o, özünü "İraq-Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmanın nəzarət etdiyi zəngin neft yataqlarından dünya bazarına üçqat ucuz neft satışı qeyd etmişdi.

Rusya Federasiyasının Prezidenti Vladimir Putin 2014-cü ilin noyabr ayında Çin mətbuatına verdiyi müsahibəsində neftin dünya qiymətinin aşağı düşməsinin arxasında iqtisadi səbəblərlə yanaxı, bəzən böhranlar zamanı bu mexanizmdən istifadə edən bir sira ölkələrin siyasetinin də dayana biləcəyini bildirmişdi.

Təbii ki, Putinin burada "bir sira ölkələr" deyərkən ABŞ-ı nəzərdə tutduğu sər deyil. Son bir ilde ABŞ-in və onun nezərində olan OPEC ölkələrinin atlığı bəzi addımların analizi prosesin Amerika tərəfində Rusiyaya qarşı yönəlik sanksiyalardan qaynaqlandığı və Rusiya iqtisadiyyatının zəiflədilməsi məqsədi güdüy aydın olur.

Müsəvir tariximizdə dünya neft bazarında baş verən böhranlar hər zaman bu bazarda əsas oyunçu olan Neft ixracatçı Ölkələri Təşkilatının (OPEC) fəal müdaxilələrlə müşayiət olunurdu. Bunun sonuncu nümunəsi kimi 2009-cu ili xatırlatmaq mümkündür. O dövrə, 2008-ci ilin ortalarından 2009-cu ilin əvvəlinə qədər, neftin qiyməti 140 dollardan 40 dollara qədər enib və bunun əsas səbəbi ABŞ-da başlayan və tədricən bütün dünyaya genişlənən iqtisadi böhran olmuşdu. Vəziyyəti tarazlaşdırmaq üçün OPEC bir neçə dəfə hasilat üzrə kvotaları azaltdı və neticədə neftin qiyməti artmağa başladı. Lakin indiki halda neftin ucuzlaşması unikallığı ile müşayiət olunur, belə ki, OPEC heç bir addım atmaq niyyətində deyil.

Qeyd edək ki, dünyada hasil edilən neftin texminən 50 faizi OPEC-in payına düşür. Belə olan halda OPEC ölkələrinin neft bazarına təsiretmə qabiliyyəti aydın görünür. Aydındır ki, bu ölkələrin neftin qiymətini artırmaq və azaltmaq imkanları mövcuddur. Lakin bunun edilməməsi məqsədi siyasetin yürüdüldüyü qənaəti ni gücləndirir.

Əlbətə, burada iqtisadi amillərin də mövcudluğunu inkar etmək mümkün deyil. Bir qədər əvvəl ABŞ Konqresi ölkənin neft istehsalının artırılması barede qərar qəbul etdi. Nəzərəalsaq ki, dünyada hasil edilən neftin təqribən 40 faizini ABŞ idxl edirdi, bunun ne dərəcədə təsiri olduğu aydın olur. Digər tərəfdən, Qərbin İran üzərində tətbiq edilən bir sira iqtisadi sanksiyaları dayandırmasını bəyan etməsinin özü belə bazarda neftin ucuzlaşmasına təsir göstərdi.

İndiki halda neftin ucuzlaşmasının səbəbləri 2009-cu ildəki vəziyyətdən kəskin şəkildə fərqlənir. O dövrə bunun səbəbi dünya iqtisadiyyatında böhran, istehsalın azalması, neftə olan tələbatın azalması, inkişaf proseslərinin dayanması ididə, indiki halda bu kimi amillər ümumiyyətə mövcud deyil. Əksinə dünyada, o cümlədən ABŞ-da iqtisadi inkişafın əlamətləri görünür. Hazırda yeganə makroiqtisadi və obyektiv səbəb kimi Çin iqtisadiyyatında problemlər və iqtisadi artım templərinin azalması göstərilə bilər. Beləliklə, başlıca səbəbləri digər tərəfdə axtarmaq məqsədəyəndur və bu səbəbləri aydınlaşdırarken OPEC-in bütün bu proseslərində rolü aşkar görünür.

Iqtisadçı ekspert Vüqar Bayramov məsələni şərh edərkən bildirib ki, neftin ucuzlaşmasının hem siyasi, hem də iqtisadi səbəbləri var: "İqtisadi səbəb odur ki, Çində və avrozonada neftə tələb azaldı. Paralel olaraq təklif artdı. Xüsusiylə, Amerikada neft ixracatına tətbiq edilən qadağa ləğv edildi. Birləşmiş Ştatlar neft

idxalını kəskin azaltdı. 2008-ci illə müqayisədə 2014-cü ildə ABŞ gündəlik neft idxalını 8 milyon barrel azaltdı. Əvvəzində neft istehsalını artırdı. Mavi qazdan alınan neft daxil olmaqla, Amerikanın gündəlik istehsalı 11 milyon barrelə çatıb. ABŞ faktiki olaraq dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Eyni zamanda idxalın strukturunu dəyişdirib. Bu gün Amerikanın aylıq istehlakı 600 milyon barreldir. Bunun 300 milyon barrelini kənardan alır, 300 milyon barrelini daxili istehsal hesabına ödəyir və idxalın strukturunda ölkələr elə qruplaşdırılıb ki, Amerika nefte görə heç bir dövletdən asılı deyil. Idxlın strukturunu şaxələndirmek məqsədilə Amerika hətta Azərbaycan dan da neft alır. Ən çox paya malik Kanada, daha sonra Səudiyyə Ərəbistanı və Meksikadır. Bu dövlətlərin Amerikanın ümumi idxalında payları 12 faizdən yüksək deyil".

İqtisadi səbəblər barədə danişarkən qeyd edək ki, dünyada enerji məsələləri üzrə tanınmış ekspert Artur Bermanın mülahizələrinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi çox sadə səbəblərə bağlıdır. Birincisi, tələb azalıb, çünki uzun müddətdir ki, neftin qiyməti yüksəkdir. İkincisi, qiymət yüksək olduğu üçün təklif də artıb. Nəzərəalsaq ki, təklif edənlərin sırasına uzun fasılədən sonra neft hasilatını bərpə edən Liviya qayıdır və buna ABŞ-in yüngül neftini də əlavə etsek, onda mənzərə tam aydınlaşır. Çox sade bir düstur ortaya çıxır: təklif tələbi üstələdikdə bərabərdir neftin ucuzlaşmasına.

Beleliklə, burada hər iki səbəbi də qeyd edə bilərik. Lakin birincisi, əsasən siyasi, ikincisi isə, iqtisadi səbəbi vurğulamaq olar. Bu səbəblər bir-biri ilə six bağlıdır. Bunu tarixi müşahidələr də isbat edir.

Tarixən neftin ucuzlaşması dönenmindən dərhal sonra dünya iqtisadiyyatında inkişafın sürətlənməsi prosesi müşahidə olunub. Bu həm 1980-1990-ci, həm də 2001-2002-ci illərdə belə olub. Mütəxəssislərin hesablamalarına görə, dünyada hər il 30 mld. barreldən çox neft istehlak edilir və beləliklə yalnız 10 dollarlıq ucuzlaşma neticəsində istehlakçıların cibində 300 mld. dollarlıq vəsait qalır. Bu fonda dünyanan ekşər ölkələri üçün neftin ucuzlaşması əlverişlidir. Lakin OPEC üçün bu vəziyyət qətiyyən əlverişli deyil. Səbəb yalnız bu olsayı, OPEC neftin ucuzlaşmasının qarşısını almaq üçün müvafiq addımlar atardı. Lakin bu baş vermir və durumun təhlili siyasi amillərin qəbul edilməsini diktə edir.

Qeyd edək ki, 80-ci illərin ortalarında baş verən kəskin ucuzlaşma zamanı OPEC neftin bahalaşması üçün ciddi qərarlar qəbul edib. Lakin bu cəhdələr belə qiymətlərin 25-30 dollarlıq səviyyədən yuxarı qalxmasına səbəb olmayıb. Mütəxəssislərin fikrincə, buna kənar faktorlar mane olub ki, bunların sırasında dolların möhkəmlənməsi, yeni neft tədarükçüləri, tələbatın azalması və s. qeyd etmək olar. Bütün bu amillərin təsirədici olması mümkündür, lakin bəzi faktorlar "tarixin təkərlandığını" göstərir.

Məhz 80-ci illərin ortalarında keçmiş Sovet İttifaqının iqtisadiyyatı tam olaraq dağıdılmış vəziyyətə düşmüdü və neftin ucuzlaşması bu prosesə həllədici nöqtəni qoydu. OPEC o zaman öz maraqlarını güdərək neftin bahalaşmasını istəyirdi. Hazırkı vəziyyət 80-ci ilin ortalarındaki mənzərəni çox xatırladır, sadəcə Sovet İttifaqının əvəzində indi əsas hədəf Rusiyadır.

 Taleh Turqut,
"iki sahil"